



MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Azmaş Lizing” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçisinə və Rəhbərliyinə:

Rəy

Biz “Azmaş Lizing” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun törəmə müəssisəsinin (“Qrup”) 31 dekabr 2024-cü il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixə bitən il üzrə konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlirlər, konsolidə edilmiş kapitalda dəyişikliklər və konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici məlumatların icmalından ibarət olan konsolidə edilmiş maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən konsolidə edilmiş maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixinə Qrupun maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

Rəy üçün əsas

Biz auditini Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın konsolidə edilmiş maliyyə hesabatlarının auditini üzrə auditorun məsuliyyəti bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblərin etika məəcəlləsi”-nə (“MBESŞ Məcəlləsi”) uyğun olaraq biz Qrupdan müstəqilik və biz MBESŞ Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutu rəyin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Konsolidə edilmiş maliyyə hesabatları üçün rəhbərliyin və Qrupun idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatları Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarət üzrə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Qrupa ləğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativ olmadığı hallar istisna olmaqla, rəhbərlik Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi bağlı məsələlərin (belə məsələlər varsa) açıqlanmasına və mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Qrupun idarə edilməsinə cavabdeh olan şəxslər Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz ümumiyyətlə konsolidə edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürməklə hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar spektisizm tətbiq edirik. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılığa gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Qrupun daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıyıq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldiyimiz halda, biz auditor hesabatımızda fərdi konsolidə edilmiş maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Lakin gələcək hadisə və ya şəraitlər Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmunu, eləcə də konsolidə edilmiş maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.
- Konsolidə edilmiş maliyyə hesabatları üzrə rəy bildirmək üçün Qrup daxilindəki müəssisələrin və ya biznes fəaliyyətlərinin maliyyə məlumatları ilə bağlı kifayət qədər müvafiq audit sübutları əldə edirik. Biz Qrup auditinin istiqamətləndirilməsi, nəzarəti və icrasına məsuluq. Audit rəyimizə görə yalnız biz məsuliyyət daşıyıyıq.

Biz digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə hər hansı əhəmiyyətli çatışmazlıqları tərəfimizdən müəyyən olunduğu halda Qrupun idarə edilməsinə cavabdeh olan şəxslərin nəzərinə çatdırmalıyıq.

22 avqust 2025-ci il
Bakı, Azərbaycan Respublikası

Nexia Azerbaijan



“AZMAS LİZİNQ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİRLƏR
HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan manatı ilə)

	Qeydlər	2024	2023 (yenidən təqdim olunmuş)*
Faiz gəlirləri	7	5,201,003	2,838,514
Satış gəliri	8	207,909	9,757
Xidmətlərin həyata keçirilməsi		70,696	120,515
Cəmi gəlirlər		5,479,608	2,968,786
Kreditlərin dəyərsizləşmə zərəri üzrə ehtiyat		(195,888)	(175,161)
Kreditlərin dəyərsizləşmə zərəri üzrə ehtiyatdan sonra xalis gəlir		5,283,720	2,793,625
Satışın maya dəyəri	9	(146,289)	-
Ümumi və inzibati xərclər	10	(3,317,868)	(2,261,874)
Məzənnə fərqi gəliri		246,780	143,700
Faiz xərci		(159,787)	-
Digər gəlirlər/(xərclər)		25	(51,275)
Vergidən əvvəlki mənfəət		1,906,581	624,176
Mənfəət vergisi xərci	15	(395,995)	(133,775)
İl üzrə cəmi məcmu gəlir		1,510,586	490,401
Aid olduğu hissə:			
- Qrupun səhmdarları		1,550,339	446,028
- Qeyri-nəzarət payı		(39,753)	44,373
İl üzrə cəmi məcmu (zərər) / gəlir		1,510,586	490,401

*6 saylı qeydə baxın

Rəhbərlik adından:


Qaraxanova Fəridə Misirxanovna
Direktor



22 avqust 2025-ci il
 Bakı, Azərbaycan Respublikası


Yaqubov Həbib Elxan oğlu
Maliyyə üzrə direktor müavini

22 avqust 2025-ci il
 Bakı, Azərbaycan Respublikası

7-34-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.

“AZMAŞ LİZİNQ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

		31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il (yenidən təqdim olunmuş)*	1 yanvar 2023-cü il (yenidən təqdim olunmuş)*
	Qeydlər			
AKTİVLƏR				
Pul vəsaitləri və onların ekvivalentləri	11	1,665,497	21,513	579,432
Ticarət və digər debitor borclar	12	5,617,383	3,673,536	3,325,909
Avans ödənişləri		424,030	-	1,497,064
Maliyyə lizinqinə xalis investisiya qoyuluşu	13	33,643,134	29,512,292	27,778,875
Mal və material ehtiyatları		68,823	802,158	-
Əsas vəsaitlər və qeyri-maddi aktivlər	14	9,420,859	9,474,363	4,461,381
Təxirə salınmış vergi aktivləri	15	460,845	714,987	667,370
Digər aktivlər		62,622	72,863	74,329
CƏMİ AKTİVLƏR		51,363,193	44,271,712	38,384,360
KAPİTAL				
Nizamnamə kapitalı	16	2,285,100	2,285,100	1,500,100
Yığılmış zərər		(1,712,649)	(2,812,988)	(2,462,016)
Qeyri-nəzarət payı	17	5,061,885	2,551,638	2,507,265
CƏMİ KAPİTAL		5,634,336	2,023,750	1,545,349
ÖHDƏLİKLƏR				
Borc vəsaitləri	18	32,837,133	33,463,729	30,296,527
Təsisçilərdən alınmış borclar		530,804	-	-
Ticarət və digər kreditör borclar	19	12,023,318	8,753,690	6,513,074
Digər öhdəliklər		337,602	30,543	29,410
CƏMİ ÖHDƏLİKLƏR		45,728,857	42,247,962	36,839,011
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		51,363,193	44,271,712	38,384,360


*6 sayılı qeydə baxın

Rəhbərlik adından:


Qaraxanova Fəridə Misirxanovna
Direktor



22 avqust 2025-ci il
 Bakı, Azərbaycan Respublikası


Yaqubov Fəzil Elxan oğlu
Maliyyə üzrə direktor müavini

22 avqust 2025-ci il
 Bakı, Azərbaycan Respublikası

7-34-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir

“AZMAŞ LİZİNQ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ**KONSOLIDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ***(Azərbaycan Manatı ilə)*

	Nizamnamə kapitalı	Yığılmış zərər	Qeyri-nəzarət payı	Cəmi kapital
01 yanvar 2023-cü il tarixinə qalıq	1,500,100	(2,419,782)	-	(919,682)
Yenidən təqdim edilmənin təsiri*	-	(42,234)	2,507,265	2,465,031
1 yanvar 2023-cü il tarixinə qalıq (yenidən təqdim olunmuş)*	1,500,100	(2,462,016)	2,507,265	1,545,349
İl üzrə xalis mənfəət	-	401,656	-	401,656
Nizamnamə kapitalının artımı	785,000	-	-	785,000
Elan olunmuş dividend	-	(797,000)	-	(797,000)
31 dekabr 2023-cü il tarixinə qalıq	2,285,100	(2,857,360)	2,507,265	1,935,005
Yenidən təqdim edilmənin təsiri*	-	44,372	44,373	88,745
31 dekabr 2023-cü il tarixinə qalıq (yenidən təqdim olunmuş)*	2,285,100	(2,812,988)	2,551,638	2,023,750
İl üzrə xalis mənfəət	-	1,550,339	(39,753)	1,510,586
Qeyri-nəzarət payının artması	-	-	2,550,000	2,550,000
Elan olunmuş dividend	-	(450,000)	-	(450,000)
31 dekabr 2024-cü il tarixinə qalıq	2,285,100	(1,712,649)	5,061,885	5,634,336

6 sayılı qeydə baxın*Rəhbərlik adından:**
Qaraxanova Fəridə Misirxanovna
Direktor22 avqust 2025-ci il
Bakı, Azərbaycan Respublikası
Yaqubov Həbib Elxan oğlu
Maliyyə üzrə direktor müavini22 avqust 2025-ci il
Bakı, Azərbaycan Respublikası

7-34-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir

"AZMAŞ LİZİNQ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2024-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ

(Azərbaycan Mənatı ilə)

	Qeydlər	2024	2023 (yenidən təqdim olunmuş)*
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:			
Mənfəət vergisindən əvvəl gəlir		1,906,581	624,176
Qeyri-nağd gəlir düzəlişlər:			
Köhnəlmə və amortizasiya xərcləri	14	63,802	45,112
Gözlənilən zərərlər üzrə ehtiyat	13	195,888	175,161
Əməliyyat aktiv və öhdəliklərindən əvvəlki əməliyyat fəaliyyətindən yaranmış pul vəsaitləri		2,166,271	844,449
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklər			
Maliyyə lizinə investisiya qoyuluşu	13	(4,326,730)	(1,908,577)
Mal və material ehtiyatları		733,335	(802,158)
Ticarət və digər debitor borclar	12	(1,943,847)	(347,627)
Ticarət və digər kreditor borclar	19	3,269,628	2,240,616
Ödənməş avanslar		(424,030)	1,497,064
Digər aktivlər		19	(59,926)
Digər öhdəliklər		307,059	1,133
		(218,295)	1,464,974
Ödənilmiş mənfəət vergisi	15	(131,631)	(120,000)
Əməliyyat fəaliyyətinə yönəldilmiş xalis pul vəsaitləri		(349,926)	1,344,974
İNVESTİSIYA FƏALİYYƏTİNƏ YÖNƏLDİLMİŞ PUL VƏSAİTLƏRİ:			
Nizamnamə kapitalının artırılması	16	-	785,000
Qeyri-nəzarət payının artması	17	2,550,000	-
Əsas vəsaitlərin alınması	14	(10,298)	(5,058,095)
İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul vəsaitləri		2,539,702	(4,273,095)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:			
Alınmış borc vəsaiti	18	13,121,172	13,027,877
Borcların ödənilməsi	18	(13,747,768)	(9,860,675)
Təsisçilərdən alınmış borclar		530,804	-
Dividend ödənişi		(450,000)	(797,000)
Maliyyələşdirmə fəaliyyətindən yaranmış xalis pul vəsaitləri		(545,792)	2,370,202
PUL VƏ PUL VƏSAİTLƏRİNDƏ XALIS AZALMA		1,643,984	(557,919)
PUL VƏ PUL VƏSAİTLƏRİ, ilin əvvəlinə	11	21,513	579,432
PUL VƏ PUL VƏSAİTLƏRİ, ilin sonuna	11	1,665,497	21,513

*6 sayılı qeydə baxın

Rəhbərlik adından:

Qaraxanova Fəridə Misirxanovna
Direktor

22 avqust 2025-ci il
Bakı, Azərbaycan Respublikası

7-34-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.

Yaqubov Həbib Elxan oğlu
Maliyyə üzrə direktor müavini

22 avqust 2025-ci il
Bakı, Azərbaycan Respublikası